

## **Professor-müəllim heyətinin və tələbələrin nəzərinə !**

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Koronavirus (COVID-19) pandemiyasının ölkənin təhsil müəssisələrində təhsil prosesinə mənfi təsirin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” 2020-ci il 18 may tarixli 179 nömrəli Qərarı və Təhsil Nazirliyinin 20.05.2020-ci il tarixli, 01-11-522/15 nömrəli məktubundan irəli gələn tələblərin yerinə yetirilməsi və ali təhsil müəssisəsinə mümkün qədər az sayda tələbənin gəlməsinin təmin edilməsi ilə əlaqədar Yekun Dövlət Attestasiyası və Yaz imtahan sessiyasının təşkili ilə əlaqədar nəzərdə tutulan tədbirləri nəzərinizə çatdırırıq.

### **1. Bakalavriat və magistratura səviyyələrində buraxılış kurslarında Yekun Dövlət Attestasiyasının təşkili:**

1.1. Bakalavriat səviyyəsində xüsusi qabiliyyət tələb edən və digər ixtisaslar üzrə aralıq qiymətləndirmə nəzərə alınmaqla Yekun Dövlət Attestasiyası ÜOMG-yə əsasən aparılacaq.

1.2. Magistratura səviyyəsində magistrlik dissertasiyalarının müdafiəsi onlayn formatda - “ZOOM cloud meetings” və ya “Microsoft Teams” platformalarında şifahi keçiriləcək.

### **2. Yaz semestrinin imtahan sessiyasının təşkili**

2.1. Bütün təhsil səviyyələrində təcrübələr 91 balla qiymətləndiriləcək.

2.2. Prerekvizit (davamlı) fənlər üzrə imtahan keçirilmədən qiymətləndirmədə ötən semestrin imtahan nəticələri əsas götürüləcək.

Məs., Rəngkarlıq - 1, Aktyor sənəti (əməli təlim) - 3 və s.

2.3. Aralıq imtahanların qiymətləndirilməsində fənlər üzrə cari qiymətləndirmə aparılmadan imtahan nəticələrinə əsasən, 100 ballıq (imtahan biletinin hər suallı 20 balla qiymətləndirilməklə) sistem tətbiq ediləcək.

2.4. Tədris planına müvafiq prerekvizit (davamlı) olmayan fənlər üzrə bütün imtahanlar onlayn formatda - “ZOOM cloud meetings” və ya “Microsoft Teams” platformalarında keçiriləcək.

2.5. Bakalavriat və magistratura səviyyələrində yaz imtahan sessiyasında, magistratura səviyyəsində Yekun Dövlət Attestasiyasında onlayn iştirak edə bilməyən və ya iştirak edib, qeyri-müvəffəq qiymət almış tələbələrə bu imtahanları avqust-sentyabr aylarında verə bilməsi üçün şərait yaradılacaq.

2.6. Tələbələrin istəyi və müraciətləri olduğu halda (müraciətlər iyul ayının 5-nə qədər qəbul olunur), cari ilin avqust ayı ərzində (3-4 həftə müddətində) ödənişsiz əsaslarla icmal mühazirələr təşkil olunacaq.

2.7. Əvvəlki semestrlərdə iki fənn üzrə (hər fəndən bir dəfə olmaqla) akademik borcu olan tələbələr fənni dinləmədən təkrar imtahanlarda iştirak üçün ödəniş etməyəcək.

**3. DAK-ın və Yaz semestrinin imtahan sessiyasının müəşəkkil keçirilməsi üçün tələbələr onlara göndərilən ərizə formalarını dolduraraq e-mail vasitəsi ilə dekanlıqlara göndərməlidirlər.**

**REKTORLUQ**